

## **Atom yerdəyişmə parametrlərindən istifadə etməklə Zülalların Verilənlər Basasında olan quruluşların yoxlanılması**

R.C. Məsməliyeva

*AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, İzzət Nəbiyev, 11, Bakı AZ1073, Azərbaycan;*

*E-mail: r.masmaliyeva@imb.science.az*

Çapa qəbul edilmişdir: 28.12.2019

Hal-hazırda Zülalların Verilənlər Bazasında (ZVB) 156 mindən çox makromolekulyar quruluş vardır. Əgər ZVB yaradılandan sonra ilk dövrlərdə mümkün qədər çox quruluşların alınması prioritet idisə, indi əsas məqsəd müxtəlif bioloji prosesləri başa düşmək üçün məqsəd uyğun olan molekulların quruluşlarının öyrənilməsidir. Bu işə molekulların üçölçülü quruluşlarının yoxlanılması və yaxşılaşdırılması probleminin əhəmiyyətini daha da artırır. Yeni yoxlama metodlarının yaradılması və inkişaf etdirilməsi vacibdir. Klassik yoxlama metodları zülal molekullarının fiziki və kimyavi xüsusiyyətlərini, amin turşuların həndəsəsini nəzərə alır. Tədqiqatlarımızda göstəririk ki, atom yerdəyişmə parametrləri (AYP) də bu məqsədlə istifadə oluna bilər. AYP atomun öz pozisiyasından yerini dayışmasını ifadə edir. Onların statistik modelinin inkişaf etdirilməsi makromolekulyar quruluşların yoxlanılması və yaxşılaşdırılması üçün əhəmiyyətli vasitə ola bilər. Bu məqalə temperatur faktorunun statistik analizinin bütün ZVB-ya tətbiqinə və sözügedən yoxlama metodunun məlum quruluşların yaxşılaşdırılması üçün mümkün istifadəsinə həsr olunmuşdur.

*Açar sözlər:* Atom yerdəyişmə parametrləri, makromolekulyar saflaşdırma, validasiya

### **GİRİŞ**

Hal-hazırda Zülalların Verilənlər Bazasında 156 mindən çox quruluş vardır və hər il bu bazaya taxminən 10 min yeni quruluş əlavə olunur. (Berman et al., 2002). Əgər ZVB yaradılandan sonra ilk dövrlərdə prioritet mümkün qədər çox quruluşların alınması idisə, indi, əsas məqsəd konkret quruluşların öyrənilməsidir. Bu işə molekulların üçölçülü quruluşlarının yoxlanılması və yaxşılaşdırılması probleminin əhəmiyyətini daha da artırır. Əvvəlki məqaləmiz (Məsməliyeva and Murshudov, 2019) atom yerdəyişmə parametrlərindən (AYP) (Trueblood et al., 1996) biri olan izotropik temperatur faktorunun (və ya B faktor) statistik analizinin makromolekulyar quruluşlarının yoxlanılması üçün istifadəsində əhəmiyyətinə həsr edilmişdir. Zülal quruluşlarının yoxlanılmasına həsr olunan məqalələr çox olsa da, AYP-nin analizi cəmi bir neçə tədqiqat işində əks olunmuşdur (Dauter et al., 2006; Merritt, 2011, Read, 2011; Schneider, 2014, Carugo, 2018; Grossé-Kunstleve, 2002). Adətən molekulyar quruluşların yoxlanılması üçün atomun nisbi pozisi-

yasından istifadə olunur. AYP-i atomların pozisiyalarının dəqiqliyini ifadə etdiyindən, onlardan da quruluş modellərinin yoxlnılmasında istifadə etmək məqsədönləndir. AYP-i quruluş modellərinin vacib hissəsi olub, atomların öz pozisiyasından yaxınmasını ifadə edir. B faktorun saflaşdırılması eksperimental verilənlər və model arasındakı uyğunluğu yüksəldir. Temperatur faktorunun mütlaq qiyməti ilə problem ondadır ki, onun bütün qiymətlərinə eyni bir əddi əlavə etsək/cıxsaq, orta qiymət uyğun olaraq dəyişəcək, lakin varians dayışmır. Elektron paylanması Fürye analizindən məlumdur ki, makromolekulyar quruluşların təsvirinin hədən artıq kəskinkəşdirilməsi və ya yayılması mənasızdır: Fürye sıralarının kasılması effekti hədən artıq çox olduqda küfür qiyməti güclənərək siqnalın görünüşsinə imkan verməyəcək. Ona görə də bu hallar arzuedilməz hesab olunur. Bu da saflaşdırma alqoritmindrəndə B qiymətlərinə əsaslanan məhdudişdirmələrin tətbiqində olverirəssidir. Bu səbəbdən də B faktorun paylanmasıdan istifadə etmək daha məqsədə uyğundur. Izotropik temperatur faktorunun paylanması Sürüşən tors qamma paylanmasına uyğun gəlir (Məsməliyeva and

Murshudov, 2019). Bu paylanması parametrlərinin qiymətləndirilməsi və qrafik təsviri zülal molekullarının üçlüyü modellərindəki sahvlərin aşkarlanmasına imkan verir. Bu məqalə temperatur faktorunun statistik analizinin bütün ZVB-yə tətbiqinə və hazırlanmış yoxlama metodunun malum quruluşların yoxlanılması üçün mümkün istifadəsinə həsr olunub.

## MATERIAL VƏ METODLAR

ZVB-dakı quruluşlar yüksəlmiş və Refmac (Murshudov et al., 2011) programı ilə yenidən saflaşdırılma aparılmışdır. R faktorun (Morris et al., 1992) qiyməti 0.30 və yuxarı olan quruluşlar analizlərdən kənarlaşdırılmışdır. Belə ki, bu quruluşlarda model və eksperimental verilənlərin uyğunluğu zəifdir. Yenidən saflaşdırılmış verilənlərin obyektivliyi baxımından vacibdir. Çünkü, baxmayaq ki ZVB-dakı quruluşların bir hissəsi Refmac programı ilə saflaşdırılsa da, digər programlarla saflaşdırılan quruluşlar da vardır. Təcrübə göstərir ki, müasir üsullardan istifadə edərək yenidən saflaşdırma verilənlərin yoxlanılmasından düzgün nəticə almaq üçün zəruri prosedurdur.

Sürüşən tərs qamma paylanmasıın parametrləri bunlardır: forma parametri ( $\alpha$ ), miqyas parametri ( $\beta$ ) və sürümə addımı parametri ( $B_0$ ):

$$P(B; B_0; \alpha; \beta) = \frac{\beta^\alpha}{\Gamma(\alpha)} (B - B_0)^{-\alpha-1} \exp\left(\frac{-\beta}{B - B_0}\right) \quad (1)$$

İllik iki momentdən istifadə etməklə (momentlər üsülu) parametrlərdən ikisini hesablamaq olar (Stuart et al., 1999):

$$\begin{aligned} (B - B_0) &= \frac{\beta}{\alpha - 1} \\ var(B - B_0) &= var(B) = \frac{\beta^2}{(\alpha - 1)^2 (\alpha - 2)} \end{aligned} \quad (2)$$

Üçüncü parametri isə ya üçüncü momentdən və ya minimum B faktordan istifadə edərək tapmaq olar. Alınan parametrlər sonra Maksimal mümkinlik metodu ilə daha da yaxşıdırılır.

Atom yerdəyişmə parametrlərinin paylanması Sürüşən tərs qamma paylanması ilə modeləşdirildikdən və bütün ZVB üçün parametrləmə aparıldıqdan sonra R statistika paketi (R core team, 2014) köməyi ilə Proqnozlaşdırma intervalı hesablanmışdır. Bu intervaldan kənar qiymətlər göstərən


quruluşlar daha dərindən nəzərdən keçirilməlidir. Proqnozlaşdırma intervalı regressiya analizində proqnozlaşdırma üçün istifadə olunan Etibarlılıq intervalı növüdür (Stuart et al., 1999). Bu elə qiymətlər parçasıdır ki, bu, verilən modelə uyğun yeni müşahidələrin proqnozlanmasına imkan verir. Proqnozlaşdırma intervalının Etibarlılıq intervalından əsas fərqi odur ki, Etibarlılıq intervalı çoxluğun öz parametrləri ilə əlaqədər olduğu halda, Proqnozlaşdırma intervalı gələcək müşahidələrin qiymətlərinin düşəcəyi parçanı ifadə edir.

Bu parametrlərin hesablanması və B faktorun paylanmasıın qrafiki təsvirinin qurulması üçün ToBValid.py program təminatı inkişaf etdirilmiş və istifadə edilmişdir (Masmaliyeva and Murshudov, 2019). Eləcə də, Sürüşən tərs qamma paylanmasıın ümumi statistikası aparılmışdır: minimal qiymət, maksimal qiymət, orta qiymət, median, varians, meyillilik, kurtozis, 1-ci kvartil, 3-cü kvartil. Kənaraçıxmalardan aradan qaldırılması üçün İntervartil məsafələr və ya Tukey metodundan (Tukey et al., 1977; McGill, 1978, Masmaliyeva and Murshudov, 2018) və Tərs qamma üçün Kvantaillar funksiyasından (Jones et al., 2019) istifadə olunmuşdur. Tukey metodunda əmsal 3 istifadə edilmişdir. Bu əmsal temperatur faktorunun paylanmasında kənaraçıxmalardan aradan qaldırılması üçün daha əlverişlidir (Masmaliyeva and Murshudov, 2018). Kvantaillar funksiyasında persentil nöqtələri 0.05 və 0.95 seçilmişdir. Qeyd etmək lazımdır ki, Tərs qamma paylanması sağ meyillilikli asimetrik paylanması olduğuna görə Tukey metodу əksər hallarda ancaq sağ kənaraçıxmaları müəyyən edir. Lakin aşırı yayılmanın ifadə edən böyük qiymətlərlə yanşı, B faktorun öz mühitindən kaskin forqlonən çox kiçik qiyməylərin müəyyən etmək yanlış yeləşdirilmiş və ya ağır atomların müəyyənləşdirilməsində əhəmiyyətli kosb edir. Python SciPy.stats (Jones et al., 2019) kitabxamasının *invgamma* funksiyasının kvantaillar metodu bu kənaraçıxmları da müəyyən etməyə imkan verir və Tərs qamma paylanmasıının xüsusiyyətlərini nəzərə alır.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

*a forma parametrinin proqnozlaşdırma intervalı.* Atom yerdəyişmə parametrlərinin Sürüşən tərs qamma paylanması modelini bütün ZVB-yə

tətbiq edəndən sonra ZVB-dəki quruluşların əksəriyyətinin bu modelə uyğun gəldiyi məlum olmuşdur. ZVB-dəki bütün quruluşların  $\alpha$  parametrlərinin istifadə etməklə Proqnozlaşdırma intervali hesablanmışdır (Şəkil 1). Tənlik 2-dən görünür ki, yalnız  $\alpha$  parametrinin qiyməti 1-dən böyük olduğu halda 1-ci momentin və 2-dən böyük olduğu halda 2-ci momentin mənası vardır. Proqnozlaşdırma intervalının qrafik təsvirindən görünür ki, bu, züləl quruluşları üçün doğrudur.





Şəkil 1.  $\alpha$  parametrinin ayırdetməyə görə Proqnozlaşdırma intervalı.

**Saflaşdırma metodunun seçilməsi.** B faktorun paylanması Sürüşən tərs qamma paylanmasıından istifadə etməklə modelləşdirilməsinin saflaşdırma metodunun seçilməsində də əhəmiyyətli rolü vardır.  $\alpha$  və  $\beta$  parametrlərinin çox böyük qiymətləri, xüsusilə  $\alpha$   $\alpha$  parametrinin Proqnozlaşdırma intervalı xaricindəki qiymətləri tətbiq edilən saflaşdırma prosesinin qeyri-optimal olmasının nəticəsində meydana çıxa bilər. Bu halda yenidən saflaşdırmanın tətbiq edilməsi zəruridir. Buna misal olaraq bilən quruluşlardan biri ZVB-də 1OB1 identifikasiator quruluşu olan Fab kompleksin kristal strukturudur (Pizzaro et al., 2003). Qeyd etmək lazımdır ki, bu kompleks *Plasmodium falciparum*-dan alınmış və malyariya xəstəliyi vaksininin hazırlanmasında istifadə edilmiş üçün namizaddır. Şəkil 2-də 1OB1 quruluşunun yenidən saflaşdırmadan övvəl (A) və süküta görə yenidən saflaşdırmadan sonra (B) temperatur faktorunun paylanmasıının histogramı və Sürüşən tərs qamma paylanması təsvir edilmişdir.

Şəkil 2-dən görüldüyü kimi, bu paylamlar

Tərs qamma paylanması uyğun gölmir, və  $\alpha$  parametri Proqnozlaşdırma intervalına uyğun deyildir. Yenidən saflaşdırmanın dövrlərinin sayıını

20 (süküta görə Refmac programında 5 dövr təyin edilib) təyin etdiğindən və yayılma ( $25 \text{ \AA}$ ) tətbiq edəndən sonra, B faktorun paylanması Tərs qamma uyğun gəlir,  $\alpha$  parametrinin qiyməti Proqnozlaşdırma intervalına daxil olur və həmçinin R faktorun qiyməti aşağı düşür (Şəkil 3, Cədvəl 1).




Şəkil 2. 1OB1 quruluşunun yenidən saflaşdırmadan övvəl (A) və süküta görə yenidən saflaşdırmadan sonra (B) temperatur faktorunun paylanmasıının histogramı və Sürüşən tərs qamma paylanması.

**Cədvəl 1.** IOBI quruluşunun B faktor paylanmasıın tərs qamma parametrlərinə saflaşdırma üsulunun təsiri.


	$\alpha$	$\beta$	R faktor
ZVB-dən yüksəlmis qurulus	7.59	58.44	0.258 <sup>1</sup>
Standart yenidən saflaşdırma	5.03	321.14	0.28041
Sonrakı yenidən saflaşdırma	4.2	354.86	0.22507

<sup>1</sup>R faktorun ZVB-də verilmiş qiyməti



**Şəkil 3.** IOBI quruluşun istifadəçi tərəfindən müəyyən edilən yenidən saflaşdırmadan (20 dövr yenidən saflaşdırma və 25 Å yayılma) sonra temperatur faktorunun paylanmasıının histogramı və Sürüşən tərs qamma paylanması.

**Aşırı kəskinlaşdırılmış hal.** Verilmiş paylanmada B faktorun minimal qiymətlərinin tezliyi yüksər olduqda paylanma sola sürüşmüs olarsa, demək bu qurulus saflaşdırmadan qabaq aşırı kəskinlaşdırılmışdır. Belə halda Sürüşən tərs qamma paylanmasıının parametrləri qeyri-tipik qiymətlər alır:  $B_0$  sürüşmə addımı parametri sıfıra yaxınlaşır və hətta mənfi qiymətlər də ala bilir,  $\alpha$  parametri proqnozlaşdırma intervalının aşağı sərhəddindən kiçik olur. Bütün ZVB-dəki quruluşlardan 3252 adəd  $B_0 \leq 0$  hali vardır. Ümumilikdə ZVB-də 5868 aşırı kəskinlaşdırılmış qurulus müəyyən edilmişdir. Bu quruluşlara aid nümunələrdən biri ZVB-də 1AOW identifikasiatorlu kalsium/fosfolipid birləşdiricisi zülal olan Anneysin IV-ün quruluşudur. Burada B faktorun minimal qiyməti və ona yaxın qiymətlərin yüksək tezliyini və paylanmanın sola sürüşmüs histogramını müşahidə etmək olar (Şəkil 4). Yenidən saflaşdırma zamanı yayılma (25 Å) tətbiq edəndən sonra B faktorun paylanması Sürüşən tərs qamma paylanmasıına uyğun galır (Şəkil 5, Cədvəl 2).




**Şəkil 4.** 1AOW quruluşunun yenidən saflaşdırmadan övvəl (A) və süküt görə yenidən saflaşdırmadan sonra (B) temperatur faktorunun paylanmasıının histogramı və Sürüşən tərs qamma paylanması.

**Cədvəl 2.** IAOW quruluşunun B faktor paylanması tərs qamma parametrlərinə saflaşdırma üsulunun təsiri

	$\alpha$	$\beta$	$B_0$	R faktor
ZVB-dən yüksəlnmiş qurulus	3.59	79.91	-9.21	0.19 <sup>2</sup>
Standart yenidən saflaşdırma	1.29	2.91	-0.19	0.24
Sonrakı yenidən saflaşdırma	3.73	59.85	8.81	0.23


<sup>2</sup>R faktorun ZVB-də verilmiş qiyməti



**Şəkil 5.** IAOW quruluşunun istifadəçi tərəfindən müəyyən edilən (25 Å yayılma) yenidən saflaşdırmadan sonra temperatur faktorunun paylanmasıın histogramı və Sürüşən tərs qamma paylanması.

**Sürüşən tərs qamma paylanması sol quyuq müşahidə edilən hal.** Tərs qamma paylanması müsbət asimmetriyalı, sağ quyuqlu müsbət ehtimal paylanmasıdır. Temperatur faktorunun Sürüşən tərs qamma paylanması kimi modelləşdirilməsi alqoritmini ZVB-dəki bütün zülal quruluşlara tətbiq etdikdən sonra müəyyən edilmişdir ki, 1469 quruluşda B faktorun paylanmasında sol quyuq müşahidə olunur. Ümumiyyətlə bu hal onu göstərir ki, qurulus modelində yanlış modelləşdirilmiş atomlar və ya ağır atomlar ola bilər. Bu hala aid bir nümunəni ZVB-də IZNZ identifikasiatorlu QTF ilə kompleksdə Quanlat kinazanın (Hible, 2005) üçləçlü qurulus modelinin misalında nəzərdən keçirək. Sol quyuqluluq halının meydana çıxmazı ona görətib çıxarıır ki, histogram və tərs qamma paylanması bir-birinə uyğun gəlmir və bu kənarəçixmaların ehtimalı paylanmasına təsiri nöticəsində hesablanmış parametrlər B faktorun paylanmasına tam uyğun galmaya bilər (Şəkil 6 A). Tərs qamma üçün kvantaillar metodundan istifadə etməklə sol quyuqluluq əmələ gətirən kənarəçixmaları müəyy-

yən etmək olar. Bu kənarəçixmalar aradan qaldırıldığdan sonra B faktorun histogramı və hesablanan parametrlər uyğun tərs qamma paylanması üst-üstə düşür (Şəkil 6 B).



**Şəkil 6.** Bir ZNZ identifikasiatorlu zülalın qurulus modelində B faktorun paylanmasından sol quyuqluluq əmələ gətirən kənarəçixmaları aradan qaldırımdan əvvəl (A) və aradan qaldırıldıqdan sonra (B) Sürüşən tərs qamma paylanmasıının necə dəyişdiyinin təsviri.

**Cədvəl 3.** Bir ZNZ quruluşunun B faktor paylanması parametrlərinə kənaraçıxmların aradan qaldırılmasının təsiri.

	$\alpha$	$\beta$	$B_0$
Kənaraçıxmlar ilə birlikdə	4.64	145.21	0.68
Kənaraçıxmlar aradan qaldırıldıqdan sonra	3.85	50.16	17.64

Parametrlərin necə dəyişməsi Cədvəl 3-də vərilmədir.

Bələdliklə, atom yerdəyişmə parametrlərinin statistik modeli züləl quruluşlarının yoxlanılmasında əhəmiyyətli vasitədir. Aşırı əsaslılaşdırma ya-xud da yayılma hallarının mümkinlüyü Temperatur faktorunun mütləq qiyməti mənasız edir. B faktorun mütləq qiyməti əvəzinə, onun paylanmasıının istifadə edilməsi daha məqsədə uyğundur. Nadir hallarda, bəzi quruluşlar üçün temperatur faktorunun statistik paylanması Sürüşən tərs qamma paylanması uyğun galınmaya bilər. Bu onu göstərir ki, belə quruluş modeli daha dərindən analiz edilməlidir. B faktorun paylanmasıın Tərs qamma maya uyğun galınməsinin bir neçə səbəbi ola bilər. Bunlardan, çox yüksək aşırı-əsaslılaşdırma və ya bulanıqlılıq, bəzi quruluşlar üçün isə tvinning halları, həmçinin, saflaşdırma zamanı qeyri-kristalloqrafik simmetriya hissəsində möhdudlaşdırımların (sart, qlobal, lokal) düzgün seçimləməsi ola bilər. Ümumilikdə isə B faktorun belə model-ləşdirilməsi ZVB-dəki quruluşlar üçün özünü doğrudur. Temperatur faktorunun statistik paylanmasıının parametrlənməsi saflaşdırımdan əvvəl aşırı əsaslılaşdırma ya-xud da yayılma olmasına müayyan etməyə imkan verir. Galoçkda Temperatur faktorunun paylanmasıını aşağı ayırdetməli quruluşların saflaşdırılmasına tətbiq edilməsi mümkündür. Bu metod, saflaşdırımdan öncə əsaslılaşdırma dərəcəsinin düzgün təyin edilməsi üçün xüsusilə əhəmiyyətli ola bilər. Temperatur faktorunun ayırdetmə ilə əlaqəli nəzərdən keçirilməsi həmişə yaxşı idəyədir. Galoçkda tədqiqatlar həmçinin B faktorun qiyməti və ayırdetmədən asılı olaraq, nöqtəvi atomun ətrafında elektron buludunun hündürlüyündən (Masmaliyeva and Murshudov, 2019) istifadə etməklə, B faktorunun qiyməti öz yaxın ətrafında əsaslılaşdırılan yanlış modelləşdirilmiş atomların müəyyənləşdirilməsinə istiqamətlənmış algoritmin inkişaf etdirilməsinə həsr ediləcəkdir.

## MİNNƏTDARLIQ

Tədqiqat işi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 5/9 nömrəli qərarı əsasında maliyyələşən qrant layihəsi çərçivəsində həyata keçirilmişdir.

## ƏDƏBİYYAT

- Berman H.M., Battistuz T., Bhat T.N., Bluhm W.F., Bourne P.E., Burkhardt K., Feng Z., Gilliland G.L., Iype L., Jain S., Fagan P., Marvin J., Padilla D., Ravichandran V., Schneider B., Thanki N., Weissig H., Westbrook J.D., Zardecki C. (2002) The Protein Data Bank. *Acta Cryst.*, **D58**: 899-907.
- Carugo O. (2018) How large B-factors can be in protein crystal structures. *BMC bioinformatics*, **19(1)**: 61.
- Dauter Z., Murshudov G.N., Wilson K.S. (2006) International Tables for Crystallography. Vol. F: 393-402. Chester: International Union of Crystallography.
- Grosse-Kunstleve, R.W., Adams P.D. (2002) On the handling of atomic anisotropic displacement parameters. *J. Appl. Cryst.*, **35**: 477-480.
- Hible G., Christova P., Renault L., Andrew E.S., Girard T.E., Munier-Lehmann H., Cherfils J. (2005) Unique GMP-binding site in *Mycobacterium tuberculosis* guanosine monophosphate kinase. *Proteins*, **62(2)**: 489-500
- Jones E., Oliphant E., Peterson P., et al. (2019) SciPy: Open Source Scientific Tools for Python, 2001; <http://www.scipy.org/>
- Read R.J., Adams P.D., Arendall W.B. 3rd, Brunger A.T., Emsley P., Joosten R.P., Kleywegt G.J., Krissinel E.B., Lütke T., Otwinowski Z., Perrakis A., Richardson J., Sheffler W., Smith J., Tickle I., Vriend G., Zwart P. (2011) A new generation of crystallographic validation tools for the protein data bank. *Structure*, **19**: 1395-1412.

- Masmaliyeva R., Murshudov G.N. (2017) Refinement and validation of macromolecular structures. *Transactions of the Institute of Molecular Biology & Biotechnologies of ANAS*, 1: 80-93.
- Masmaliyeva R., Murshudov G.N. (2018) Outlier detection in atomic temperature factor - B value distribution. *Proceedings of ANAS (Biological and Medical Sciences)*, 73(2): 25-32.
- Masmaliyeva R.C., Murshudov G.N. (2019) Analysis and validation of macromolecular B values. *Acta Cryst.*, D75: 505-518.
- Merritt E.A. (2011) Some Beq are more equivalent than others. *Acta Cryst.*, A67: 512-516.
- McGill R., Tukey John W., Larsen Wayne A. (1978) Variations of box plots. *The American Statistician*, 32(1): 12-16.
- Morris A.L., MacArthur M.W., Hutchinson E.G., Thornton J.M. (1992) Stereochemical quality of protein structure coordinates. *Proteins*, 12 (4): 345-64.
- Murshudov G.N., Skubák P., Lebedev A.A., Pannu N.S., Steiner R.A., Nicholls R.A., Winn M.D., Long F., Vagin A.A. (2011) REFMAC5 for the refinement of macromolecular crystal structures. *Acta Cryst.*, D67: 355-367.
- Pizarro J.C., Chitarra V., Verger D., Holm I., Petres S., Dartville S., Nato F., Longacre S., Bentley G.A. (2003) Crystal structure of a Fab complex with Plasmodium falciparum MSP1-19. *J. Mol. Biol.*, 328: 1091.
- R Core Team (2014) R: A Language and Environment for Statistical Computing. Vienna: R Foundation for Statistical Computing. <http://www.R-project.org>.
- Read R.J., Adams P.D., Arendall W.B., Brunger A.T., Emsley P., Joosten R.P., Kleywegt G.J., Krissinel E.B., Lütteke T., Otwinski Z., Perrakis A., Richardson J.S., Sheffler W.H., Smith J.L., Tickle I.J., Vriend G., Zwart P.H. (2011) A new generation of crystallographic validation tools for the protein data bank. *Structure*, 12; 19(10):1395-412.
- Schneider B., Gelly J.C., de Brevern A.G., Černý J. (2014) Local dynamics of proteins and DNA evaluated from crystallographic B factors. *Acta Cryst., Section D. Biological crystallography*, 70(Pt 9): 2413-2419.
- Stuart A., Ord K., Arnold S. (1999) Kendall's Advanced Theory of Statistics, 2A. London: Edward Arnold.
- Trueblood K.N., Burgi H.-B., Burzlaff H., Dunitz J.D., Gramaccioli C.M., Schulz H.H., Shmueli U., Abrahams S.C. (1996) Atomic Displacement Parameter Nomenclature. Report of a Subcommittee on Atomic Displacement Parameter Nomenclature. *Acta Cryst.*, A52: 770-781.
- Tukey J.W. (1977). Exploratory data analysis. *Addison-Wesley Series in Behavioral Science - Quantitative Methods*, 711.

### **Анализ структур Базы Данных Белков с использованием параметров смещения атомов**

**Р.Ч. Масмалиева**

*Институт молекулярной биологии и биотехнологий НАН Азербайджана.  
Баку, Азербайджан*

В настоящее время в Базе Данных Белков (БДБ) имеется более 156 000 макромолекулярных структур. Если на первых этапах развития структурной биологии приоритетной задачей являлось получение как можно большего числа структур, то в настоящее время основная задача заключается в разъяснении сути различных биологических процессов путем целенаправленного изучения строения молекул. В связи с этим проверка и уточнение трехмерных макромолекулярных структур приобретает все более важное значение, т.е. необходима разработка новых программ проверки. Классические методы валидации основаны на физических и химических особенностях макромолекул, а также на геометрии аминокислот. В наших исследованиях мы описываем метод проверки, основанный на использования параметров смещения атома (ПСА). ПСА иллюстрирует отклонение атома от

его основного положения. Разработанный метод статистического анализа распределения ПСА может быть использован в качестве эффективного инструмента валидации. Данная статья посвящена применению статистического анализа ПСА к ББД и возможному использованию этих методов для макромолекулярной валидации.

**Ключевые слова:** Параметры смещения атома, макромолекулярное уточнение, валидация

### **Analysis of structures from Protein Data Bank using atom displacement parameters**

**R.C. Masmaliyeva**

*Institute of Molecular Biology and Biotechnologies, Azerbaijan National Academy of Sciences,  
Baku, Azerbaijan*

Currently there are more than 156,000 macromolecular structures in Protein Data Bank (PDB). If at first times of development of Structural biology the priority purpose was solving as many structures as possible, currently the main purpose is solving structures, which allow understanding different biological processes. This is why validation and refinement of macromolecular structures become more and more important. New validation tools need to be developed. Classic methods of validation are based on physical and chemical features of macromolecules, as well as the geometry of amino acids. In our researches, we describe a method of validation by using Atom Displacement Parameters (ADP). ADP illustrates the variation of atom from its main position. Development of the method of statistical analysis of ADP distribution may be used as an effective validation tool. This contribution is devoted to application of statistical analysis of ADPs to PDB and possible use of this method for macromolecular validation.

**Keywords:** Atom displacement parameters, macromolecular refinement, validation